

"Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamənin və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).
 2. "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri" təsdiq edilsin (əlavə olunur).
 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində hərbi qulluqçuların və hərbi litseyin kursantlarının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin.
 4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki:
"Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları"nı təsdiq etsin;
- "Xüsusi geyim və hərbi ləvazimatın tərkibi, təsviri, təminat və daşımaq Qaydaları"nı təsdiq etsin.
5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 25 iyun 2001-ci il
№ 514

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 25 iyun tarixli 514 nömrəli fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında

ƏSASNAMƏ

1 - c i f ə s i l

ÜMUMİ MÜDDƏALAR

1. Hərbi geyim forması – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra Silahlı Qüvvələr) şəxsi heyəti və hərbi litseyin kursantları üçün müəyyən edilmiş, hərbi qulluqçuların hərbi geyim predmetləri, fərqləndirmə nişanları və hərbi ləvazimatlarının komplektidir.
2. Hərbi geyim predmetlərinə aiddir:
üst geyimləri – qış paltosu, demisezon palto, buşlat, plaş, kitel, tujurka, gödəkçələr, kombinezonlar, xalatlər və s. baş geyimləri – papaq, qulaqlı papaq, furajka, şlyapa,

pilotka, beret və s. ayaqqabılar – tufli, botinka, uzunboğaz çəkmə və s. digər paltar predmetləri – köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s.

3. Hərbi qulluqçuların fərqləndirmə nişanları – hərbi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət mənsubiyyətini, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, Silahlı Qüvvələrin növünə, qoşun (xidmət) növünə, ixtisasına, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə və konkret qoşun vahidinə mənsubiyyəti göstərir.

Bu nişanları (hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanlarından başqa) Azərbaycan Respublikasının müdafiə naziri təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir.

Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir (bu Əsasnamənin 53-57, 62-ci maddələri).

4. Fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

5. Hərbi ləvazimat – şəxsi silahı və əmlakı gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ona aiddir: bel kəməri, aşırma kəmər, səhra jileti, əşya torbası, qumquma və bel üçün çexollar, səhra çantası, qəbur və s.

6. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində yay və qış geyimlərinə bölünür.

Xüsusi geyim aşağıdakı növlərə bölünür:

xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim, xüsusi xidmət formaları;

xüsusi texniki;

xüsusi peşə, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay, xüsusi qospital, xüsusi mülki paltarlar.

Yay geyim forması tikilərkən nazik parçalardan istifadə edilir.

7. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.

8. Səhra geyim forması döyüş şəraitində, sutkalıq naryadlarda (qərargahlarda, idarələrdə və müəssisələrdə növbətçiliklərdən başqa), təlimlərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəzindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.

9. Gündəlik geyim forması qalan bütün hallarda geyilir.

10. Fəxri qarovul bölüklərinin hərbi orkestrlərin hərbi qulluqçuları xüsusi parad geyim formasını Azərbaycan Respublikasının prezidentini, baş nazirini, Milli Məclisin sədrini, xarici dövlətlərin prezidentlərini, Silahlı Qüvvələri baş qərargahlarının rəislərini qarşılamaq üçün və digər hallarda Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə geyinirlər.

11. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabitləri istər ölkə daxilində, istərsə də xaricdə rəsmi qəbullarda, dövlət və hökumət rəhbərlərinin iştirak etdikləri

konsertlərdə, öz toylarında (öz istəyi ilə) və digər hallarda hərbi hissə (gəmi) komandirinin, Müdafiə Nazirliyinin tabeliyində olan müəssisə, xüsusi təyinatlı təhsil müəssisəsi, idarə, təşkilat rəisinin (bundan sonra hərbi hissə) əmri ilə rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasını geyinirlər.¹

12. Xüsusi xidmət geyim formasını yeraltı qurğularda döyüş növbəsi çəkən, komendant xidməti, patrul xidməti, qarovul xidməti, naryadda daxili xidmət çəkmək üçün təyin edilən, sülhməramlı əməliyyatları yerinə yetirən, silahlara nəzarət üzrə nümayəndə heyətini müşayiət edən və digər xidməti fəaliyyətdə olan hərbi qulluqçular geyinirlər.

13. Xüsusi peşə paltarını xidməti fəaliyyətləri yerinə yetirdikləri ixtisaslara xas olan vəzifələrlə əlaqədar hərbi qulluqçular (xüsusi qoşun bölmələrinin hərbi qulluqçuları, cərrahlar, yaxalayıcı təyyarələrin pilotları və başqaları) geyinirlər.

14. Xüsusi texniki paltar xidmətləri silahların və hərbi texnikanın istismarı, onlara qulluq edilməsi və təmiri ilə əlaqədar hərbi qulluqçular (tank, piyadanın döyüş maşınının, desantın döyüş maşınının, zirehli transportyorların, tırtıllı dartıcı zirehli transportyorların və onların bazası əsasında yaradılmış maşınların, özüyəriyən artilleriya və özüyəriyən zenit qurğularının heyətlərinə daxil olan hərbi qulluqçular;

təyyarələrə, gəmilərin güc qurğularına qulluq edən hərbi qulluqçular;

bilavasitə silahların və hərbi texnikanın təmiri ilə məşğul olan təmir bölmələrinin və hərbi hissələrin hərbi qulluqçuları və başqaları) geyinirlər.

15. Xüsusi iş paltarını hərbi qulluqçular təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə, müalicə müəssisələrində, yeməxanalarda (kambuzlarda) işlədikdə, texnika və silahlara qulluq etdikdə, habelə Hərbi Hava Qüvvələri və Hava Hücümündən Müdafiə qoşunlarının (bundan sonra HHQ və HHM qoşunları) uçuş heyəti uçuşları yerinə yetirdikdə, Hərbi Dəniz Qüvvələrinin (bundan sonra HDQ) gəmi heyəti gəmi səfəri zamanı geyinirlər.

16. İstiləşdirilmiş xüsusi paltar (yarım kürklər, gödəkçələr, şalvarlar, xəz əlcəklər, sviterlər, keçə çəkmələr və s.) hərbi qulluqçular qış vaxtı, havanın temperaturu aşağı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə və işlərdə, xüsusilə soyuq iqlimli, havanın temperaturu aşağı olan və güclü küləklər əsən rayonlarda isə hər gün geyinirlər.

17. Xüsusi yay paltarını (qısaqol gödəkçələr, panamalar, şortlar, səndəllər və s.) hərbi qulluqçular yay vaxtı, havanın temperaturu yuxarı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə, işlərdə və gəmi səfəri zamanı, xüsusilə isti iqlimli, havanın temperaturu yuxarı olan rayonlarda isə hər gün geyinirlər.

18. Xüsusi qospital paltarını müalicə müəssisələrində müalicə edilən hərbi qulluqçular geyinirlər.

19. Xüsusi mülki paltar Silahlı Qüvvələrin ofisiant təyin edilmiş hərbi qulluqçuları və qulluqçuları xidmət vaxtı, eləcə də xidməti zərurətlə bağlı digər hallarda geyinirlər.

20. Konkret tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim forması tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla həmin tədbirləri keçirən komandirlər (rəislər) tərəfindən müəyyən edilir.

21. Hərbi geyim formasını daşımaq hüququna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, hərbi litsey kursantları, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.

22. Hərbi geyim forması Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları"na uyğun olaraq daşınır.

23. Hərbi qulluqçular və hərbi litseyin kursantları hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təmin edilmə qaydası Azərbaycan Respublikası müdafiə naziri tərəfindən müəyyən edilir.

24. Xüsusi geyim və hərbi ləvazimatın tərkibi, təsviri, təminat və daşımaq qaydaları Azərbaycan Respublikası müdafiə naziri tərəfindən müəyyən edilir.

2 - c i f ə s i l

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN (HDQ-dən başqa) ZABİTLƏRİ, GİZİRLƏRİ VƏ MÜDDƏTDƏN ARTIQ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ GEYİM FORMASI (xüsusi geyimdən başqa)

25. Silahlı Qüvvələrin (HDQ-dən başqa) zabidləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

Yay paltarı (şək. 1–4)

Furajka (qadınlarda – şlyapa) – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Yay kiteli – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Yay şalvarı (qadınlarda – tuman) – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Şalvar qayıışı – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Aşırma qayıış – qızılı rəngli (yalnız zabidlər üçün).

Köynək – ağ rəngli.

Qalstuk – qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər – ağ rəngli.

Corablar (qadınlarda – ət rəngli neylon corablar) – qara rəngli.

Yay tuflisi – qara rəngli.

Qılınc (yalnız zabidlər üçün).

Qış paltarı (şək. 5-6)

Qulaqlı papaq (ali zabidlərdə – papaq) – zeytun (HHQ və HHM qoşunlarında – boz, ali zabidlər və polkovniklərdə qəhvəyi) rəngli xəzdən, yaxud furajka (qadınlarda – şlyapa) – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Qış paltosu – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Qış kiteli – zeytun (HHQ və HHM qoşunlarında – göy) rəngli.

Qış şalvarı (qadınlarda — tuman) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Aşırma qayıış — qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər — ağ rəngli

Şərf — ağ rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon, yaxud yarımıyun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

Qılinc (yalnız zabitlər üçün).

26. Silahlı qüvvələrin (HDQ-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması predmetlərinin təsviri

furajka — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Oval formalı dibcikdən, tərə, dövrə, günlük hissələrindən, qara (zabitlərdə — qızılı) rəngli çənəaltı qayışıqdan və forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır.

Dibcik, tərə və dövrə zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngdədir. Dövrənin üstündən zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli bəzək lenti keçir. Qabaqdan furajkanın tərəsində və dövrəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri və hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 62-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Günlük qara (baş və ali zabitlərdən başqa) rəngdədir. Quru qoşunları baş və ali zabitləri üçün günlük — zeytun, HHQ və HHM qoşunları üçün isə — göy rəngdədir. Ali və baş baş zabitlərin günlüyünün üstünə, onlar üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış olan, zeytun (göy) rəngli çexol tikilir (şək.7).

Qara (qızılı) rəngli çənəaltı qayışıq, üstündə aypara və səkkizguşəli ulduz (HHQ və HHM qoşunlarında — aypara, səkkizguşəli ulduz və qartal qanadları, ali zabitlər üçün isə Azərbaycan Respublikasının gerbi) həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək.8).

Şlyapa (qadın hərbi qulluqçular üçün) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Kənarları yanlardan və arxadan azca qaldırılmış, qara (zabitlərdə — qızılı) rəngli qayışığı iki kiçik forma düyməsinə bağlanan baş geyimidir. Kənarlarının eni 90 mm-dir. Kitelin hazırlandığı parçadan hazırlanır. Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni 30 mm olan zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli bəzək lenti keçir.

Şlyapanın qabaq hissəsinin ortasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri və hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 62-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qabaqdan şlyapanın kənarlarının üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış vardır (şək. 7 a).

Papaq — qəhvəyi rəngli xəzdən.

Oval formalıdır, dibcikdən və dövrədən ibarətdir.

Papağın içində ipəkdən sırımma astar vardır.

Dövrə qəhvəyi rəngli təbii qaragül dərisindən tikilir. Dövrənin aşağı hissəsindən (astarın içərisindən) papağın ölçüsünü tənzimləyən ipək ip keçirilir.

Dibcik qırmızı (HHQ və HHM qoşunlarında — göy) rəngli mahuddandır və dövrənin üst hissəsinə tikilir. Qırmızı rəngli mahudun üzərinə isə bir-birinə perpendikulyar olaraq qızılı rəngli 4 mm-lik 4 bafta tikilir.

Papağın dövrəsində qabaqdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri və hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 62-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qulaqlı papaq — zeytun, boz (polkovniklər üçün — qəhvəyi) rəngli xəzdən.

Zeytun (boz) rəngli qoyun (polkovniklər üçün qəhvəyi rəngli qaragül) dərisindən tikilir.

Silindr formalı dibcikdən, dövrədən və qulaqlıqlardan ibarətdir.

Qulaqlı papağın içində sarjadan (polkovniklər üçün ipəkdən) astar vardır.

Qulaqlı papağın dövrəsində qabaqdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri və hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 62-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qış paltosu — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Qızılı rəngli üç böyük forma düyməsi (şək. 8) ilə düymələnən iki bortlu, qatlanan boyunluqludur. Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır.

Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.

Vatınla istiləşdirilmiş astarın ətəkləri sərbəstdir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun sağ (qadın hərbi qulluqçuları üçün — sol) bortuna yaxarı düymələmək üçün adi düymə tikilmişdir.

Paltonun yaxalıqlarının küncələrində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə qoşun növlərinin (xidmətlərinin) metal emblemləri bərkidilir (bu Əsasnamənin 59-cu maddəsi).

Ali zabitlər üçün paltonun boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı (HHQ və HHM qoşunlarında — göy) rəngli mahuddan kant vardır.

Paltonun sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 62-ci maddəsi) fərqləndirmə qol nişanları tikilir.

Paltonun sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

Yay (qış) kiteli — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Açıq, təkbortlu, qatlanan boyunluqludur. Bortu ortadan dörd böyük forma düyməsi (şək. 8) ilə düymələnir. Layları kəsmə yan hissəli olub qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən yan kəsmə cibləri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.

Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir. Kitelin yaxalıqlarının küncələrində qızılı rəngdə qoşun növləri (xidmətləri) emblemi (ali zabitlərdə — palıd budaqları şəklində qızılı rəngdə naxış) yerləşir (bu Əsasnamənin 59-cu maddəsi).

Ali zabitlər üçün kitelin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı (HHQ və HHM qoşunlarında — göy) rəngli mahuddan kant vardır.

Kitelin sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 61-ci maddəsi) fərqləndirmə qol nişanları tikilir.

Kitelin sol qolunun xarici tərəfində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün kitelin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Kitelin sol döş cibinin düyməsindən Silahlı Qüvvələrin növünə və ya konkret qoşun vahidinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 58-ci və 61-ci maddələri).

Yay (qış) şalvarı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Tikilmə qurşaq aşırma ilgəklə düymələnir.

Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır.

Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir. Qurşaqda ensiz kəməər üçün 7 halqa (körpü) vardır.

Şalvar zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli kostyum parçasından tikilir. Zabitlərin və gizirlərin şalvarına qırmızı (HHQ və HHM qoşunlarında — göy) rəngli mahuddan kant (ali zabitlər üçün — lampas) tikilir.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları üçün şalvar kantsız hazırlanır.

Yay (qış) tumanı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Tikilmə qurşaqlı, sarjadan, yaxud satindən astarı vardır.

Arxasında zəncirbənd və şlitsa vardır. İki parçadan ibarətdir.

Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağında kəməər üçün 7 ensiz halqa (körpü) vardır.

Köynək — ağ rəngli.

Ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə qatlanan boyunluqludur. Bortu ortadan düymələnir. Paqonlar üçün kəmərçikləri (yalnız zabitlər üçün), iki şaquli qırçnı, fiqurlu, qapaqlı döş cibləri vardır. Qolları manjetli və yarıqdır. Kəmərçiklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçuları üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

Zabitlər köynəyi zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli taxılıb-çıxarılan paqonlarla (bu Əsasnamənin 54-cü maddəsi) gəzdirirlər.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Qalstuk — qara rəngli.

İti ucla tamamlanan uzanmış trapesiya şəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və daimi düyükdən ibarətdir. Qalstuk qızılı rəngdə metal sıxacla gəzdirilir (şək. 8 a).

Şərf — ağ rəngli.

Trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

Yay tuflisi — qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir. Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Qadın yay tuflisi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir.

Qış tuflisi — qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Uzunboğaz çəkmə (qadınlar üçün) — qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

27. Silahlı Qüvvələrin (HDQ-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

yay paltarı (şək. 9-11).

Furajka və qadınlarda şlyapa (beret) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Yay kiteli (demisezon gödəkçə, yun köynək) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Yay şalvarı (qadınlarda — tuman) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Köynək (qısaqol köynək) — bej (HHQ və HHM qoşunlarında — mavi) rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Corablar (qadınlarda — ət rəngli neylon corablar) — qara rəngli.

Yay tuflisi — qara rəngli.

Çanta (qadınlar üçün) — uzun qayışıcıqlı, qara rəngli.

Zabitlərə, gizirlərə və müddətindən artıq hərbi xidmət hərbi qulluqçularına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkçədə, yun köynəkdə, qısaqol köynəkdə pilotka ilə (qadınlar — beretlə), yaxud furajka (qadınlar — şlyapa) ilə geyilməsinə icazə verilir (şək. 12-16).

Qış paltarı (şək. 17-20)

Qulaqlı papaq (ali zabitlərdə — papaq) — zeytun (HHQ və HHM qoşunlarında — boz, ali zabitlər və polkovniklərdə qəhvəyi) rəngli xəzdən, yaxud furajka (qadınlarda — şlyapa) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Qış paltosu (demisezon palto, plaş) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Qış kiteli (demisezon gödəkçə, yun köynək) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Qış şalvarı (qadınlarda — tuman) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Köynək — bej (HHQ və HHM qoşunlarında — mavi) rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər — qara rəngli.

Şərf — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon, yaxud yarımıyun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

Çanta (qadınlar üçün) — uzun qayışcılıq, qara rəngli. 28. Silahlı Qüvvələrin (HDQ-dən başqa) zabitləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim forması predmetlərinin təsviri:

Furajka — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün furajkanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Şlyapa (qadın hərbi qulluqçuları üçün) — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün şlyapanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Pilotka — zeytun (HHQ və HHM qoşunlarında - göy) rəngli.

Kitelin hazırlandığı parçadan hazırlanır.

Pilotka iki divarcıqdan və qulaqlıqdan ibarətdir.

Qulaqlığın dairəvi və iti ucları pilotkanın qabaq hissəsində bir-birinin üstünə qoyulur. Pilotkanın astarı vardır. Pilotkanın kənarı boyu (yalnız zabitlərin pilotkaları üçün) qızılı rəngdə zolaq tikilir.

Pilotkanı qoşun (xidmət) növü emblemi (ali zabitlər — Silahlı Qüvvələr növlərinin ali zabitləri üçün təyin edilmiş kokarda) ilə daşıyırlar. Kokarda (emblem) pilotkanın sol tərəfində olmalıdır.

Beret — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Kitelin hazırlandığı parçadan hazırlanır.

Beret dibcikdən, qabaq və arxa divarcıqlardan ibarətdir. Beretin dibciyində və qabaq divarcığında parça ilə astarın arasında ara qat vardır. Beretin aşağı kənarı içərisində tənzimləyici qaytan keçən dəridən haşiyələnmişdir.

Bereti qoşun (xidmət) növü emblemi (ali zabitlər — Silahlı Qüvvələr növlərinin ali zabitləri üçün təyin edilmiş kokarda) ilə daşıyırlar. Kokarda (emblem) beretin sol tərəfində olmalıdır.

Papaq — qəhvəyi rəngli xəzdən.

Mərasim geyim forması üçün papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qulaqlı papaq — zeytun (boz) rəngli xəzdən.

Mərasim geyim forması üçün qulaqlı papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qış paltosu — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün qış paltosunun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur (zabitlər üçün paqonlarından başqa). Paqonları tikilmədir. Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilmişdir.

Demisezon palto — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Paltonun rənginə uyğun, üç adi düymə ilə düymələnən iki bortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, içəridən tikilən, kəmərciklidir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan paltonun və onun kəmərinin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun yaxalıqlarının küncələrində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə qoşun növlərinin (xidmətlərinin) metal emblemləri bərkidilir (bu Əsasnamənin 59-cu maddəsi).

Paltonun sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 61-ci maddəsi) fərqləndirmə qol nişanları tikilir.

Paltonun sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

Plaş — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Plaşın rənginə uyğun, üç adi düymə ilə düymələnən iki bortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.

Kürəkdə koketka, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, içəridən tikilən, kəmərciklidir.

Plaş parçasından hazırlanan plaşın və onun kəmərinin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərçikləri vardır.

Kəmərçiklər plaşın rənginə uyğun kiçik adi düymələr ilə düymələnir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün plaşın hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Döşəmədən plaşın ətəyinədək olan məsafə 40-42 sm-dir.

Yay (qış) kiteli — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün kitelin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur (zabitlər üçün paqonlarından başqa). Paqonları tikilmədir. Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilmişdir.

Demisezon gödəkçə — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Laylarında yan kəsmə, fiqurlu qapağı basma düymə ilə düymələnən cibləri vardır.

Kürəyi bütöv, düz siluetlidir.

Qolları tək tikişlidir, aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir.

Gödəkçənin qurşağı trikotajdandır. Sol laydakı qurşağa basma düymə ilə düymələnən fiqurlu kəmərçik tikilmişdir.

Boyunluğu dikdir, trikotajdandır, gödəkçənin parçasından hazırlanan taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərçikləri vardır. Kəmərçiklər basma düymə ilə düymələnir.

Gödəkçənin sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 61-ci maddəsi) fərqləndirmə qol nişanları tikilir.

Gödəkçənin sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Gödəkçənin sol döşünə Silahlı Qüvvələrin növünə və ya konkret qoşun vahidinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı taxılır (bu Əsasnamənin 58-ci və 61-ci maddələri).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Yun köynək — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Yundan toxunulur, yaxası üçbucaq şəkilli, açıqdır. Zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli, taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) elə həmin rəngdən kəmərçikləri vardır. Kəmərçiklər yun köynəyin rənginə uyğun kiçik adi düymələr ilə düymələnir və ya tekstil lent ilə bağlanır.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün yun köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Yay (qış) şalvarı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün şalvarın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Yay (qış) tumanı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün tumanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Köynək — bej (HHQ və HHM qoşunlarında — mavi) rəngli.

Mərasim geyim forması üçün ağ rəngli köynəyin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qısaqol köynək bej (HHQ və HHM qoşunlarında — mavi) rəngli.

Qısaqol, tikilmə, qatlanan boyunluqludur. Kiçik forma düyməsi ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır.

Bortu ortadan 7 forma düyməsi ilə düymələnir. Üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən, iki şaquli qırçınlı, fiqurlu qapaqlı, döş cibləri vardır.

Qısaqol köynək və onun paqonlar üçün kəmərcikləri nazik kostyum parçasından hazırlanır.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Köynəyin sol döş cibinin düyməsinə Silahlı Qüvvələrin növünə və ya konkret qoşun vahidinə məsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 58-ci və 61-ci maddələri).

Köynək qalstuksuz daşınır.

Qalstuk — qara rəngli.

Mərasim geyim forması üçün qalstukun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Şərf — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Mərasim geyim forması üçün ağ rəngli şərfin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Yay tuflisi — qara rəngli.

Mərasim geyim forması üçün yay tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qış tuflisi — qara rəngli.

Mərasim geyim forması üçün qış tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə (qadınlar üçün) — qara rəngli.

Mərasim geyim forması üçün uzunboğaz çəkmənin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Çanta (qadınlar üçün) — uzun qayıscıqlı, qara rəngli.

Qayıscığın uzunluğu 100 mm, eni 30 mm-dir. Çantanın ölçüləri: eni 180 mm, hündürlüyü 220 mm, qalınlığı 40 mm-dir. Çanta qapağının aşağı hissəsi dəyirmidir və ilgəklə çantanın xarici tərəfinə bərkidilir.

29. Silahlı Qüvvələr (HDQ-dən başqa) zabidləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

Yay paltarı (şək. 21-22)

Yay furajkası — kamuflıyaj rəngli.

Yay gödəkçəsi — kamuflıyaj rəngli.

Yay şalvarı — kamuflıyaj rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Qısaqol mayka — kamuflıyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.

Bel kəməri — zeytun rəngli.

Corablar — qara rəngli.

Uzunboğaz botinka — qara rəngli.

Qış paltarı (şək.23)

Qulaqlı papaq (ali zabidlərdə — papaq) — zeytun (HHQ və HHM qoşunlarında — boz, ali zabitlər və polkovniklərdə qəhvəyi) rəngli xəzdən, yaxud kamuflıyaj rəngli qış furajkası.

İstiləşdirilmiş qış gödəkçəsi — kamuflıyaj rəngli.

Qış gödəkçəsi — kamuflıyaj rəngli.

Qış (istiləşdirilmiş qış) şalvarı — kamuflıyaj rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarında — göy) rəngli.

Uzunqol mayka — kamuflıyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.

Yun köynək — zeytun rəngli.

Bel kəməri — zeytun rəngli.

Əlcəklər — qara (zeytun) rəngli.

Şərf — zeytun rəngli.

Corablar — qara rəngli.

Uzunboğaz botinka — qara rəngli.

30. Silahlı Qüvvələrin (HDQ-dən başqa) zabidləri, gizirləri və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim forması predmetlərinin təsviri.

Yay furajkası — kamuflıyaj rəngli.

Dörd yan, bir ön xıştəkdən və günlük hissələrindən ibarətdir. Kamuflıyaj rəngli parçadan hazırlanır.

Qabaqdan furajkanın ön xıştəyi üstündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri və hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 62-ci maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.

İki arxa xıştək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır və ya tekstil lentlə bağlanır.

Günlük — üzərinə kamuflıyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qara rəngdə naxış vardır.

Qış furajkası — kamuflıyaj rəngli.

Dörd yan və bir ön xıştəkdən, qulaqlıqdan, günlük hissələrindən ibarətdir. Kamuflıyaj rəngli parçadan hazırlanır. İstiləşdirilmiş astarı vardır.

Qabaqdan furajkanın ön xıştəyi üstündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növləri və hərbi qulluqçuların heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 62-ci maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.

Günlük, üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qara rəngdə naxış vardır.

Papaq — qəhvəyi rəngli xəzdən.

Mərasim geyim forması üçün papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur, ancaq qara rəngli tikmə kokardası vardır.

Qulaqlı papaq — zeytun, boz (polkovniklər üçün — qəhvəyi) rəngli xəzdən.

Mərasim geyim forması üçün qulaqlı papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur, ancaq qara rəngli tikmə kokardası vardır.

Yay (qış) gödəkçəsi — kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır.

Bortları ortadan beş (dörd görünməyən, yuxarıda isə görünən) adi düymələrlə düymələnir. Laylarda üstdən tikilmiş və görünməyən adi düymələrlə düymələnən, qapaqlı, döş və yan cibləri vardır. Sol döş cibində gizli qələm cibi vardır.

Gödəkçə ətəyinə qədər astarlıdır.

Kürəyi bütövdür.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağız kəmərciklidir.

Gödəkçənin yaxalıqlarının küncələrində qara rəngdə qoşun növləri (xidmətləri) emblemi (ali zabitlərdə — palıd budaqları şəklində qara rəngdə naxış) yerləşir (bu Əsasnamənin 59-cu maddəsi).

Gödəkçənin sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 61-ci maddəsi) qara rəngdə fərqləndirmə qol nişanları tikilir.

Gödəkçənin sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən qara rəngli fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.

İstiləşdirilmiş qış gödəkçəsi — kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, dik boyunluqludur. Boyunluqda başlığı qoymaq üçün zəncirbəndlə bağlanan kəsmə cib vardır. Boyunluğun sol tərəfində tekstil lentlə bağlanan kəmərcik, boyunluğun hər iki kənarına isə tekstil lent tikilir. Başlıq astarlıdır.

Adi düymə ilə düymələnən taxılıb-çıxarılan paqonlar üçün kəmərcikləri (yalnız zabitlər üçün) vardır.

Bortları ortadan görünməyən zəncirbənd və altı basma düymələrlə bağlanır. Laylarda üstdən tikilmiş qapaqlı döş cibləri və qapaqlı yan kəsmə cibləri vardır. Cib qapaqları görünməyən basma düymələrlə düymələnir.

Gödəkçənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır.

Kürəyi bütöv, hər iki tərəfindən qoldibi istiqamətində qatla hazırlanır.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağızı kəmərciklidir.

Gödəkçənin içərisindən bel səviyyəsində və aşağı kənarından tənzimləyici qaytan keçirilir.

Gödəkçənin sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 61-ci maddəsi) qara rəngdə fərqləndirmə qol nişanları tikilir.

Gödəkçənin sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən qara rəngli fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.

Yay (qış) şalvarı — kamuflyaj rəngli.

Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır.

Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün 7 enli halqa (körpü) vardır.

Şalvarın miyançası biri qurşaqda olan 4 düymə ilə düymələnir.

Şalvar kamuflyaj rəngli parçadan hazırlanır, diz hissələrinə həmin parçadan əlavə qat tikilir.

Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.

İstiləşdirilmiş qış şalvarı — kamuflyaj rəngli.

İstiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj rəngli şalvarın təsvirinə uyğundur.

Yun köynək — zeytun rəngli.

Yundan toxunulur, yaxası boğazacdır.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

Şərf — zeytun rəngli.

Trikotaj yun və yaxud adi parçadan hazırlanır.

Ölçüləri: 120x20 sm-dir.

Uzunboğaz botinka — qara rəngli.

Dabanı və altlığı bütövdür və qəliblənmişdir, bağları vardır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının geyim forması (xüsusi geyimdən başqa)²

31. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri (XTTM) kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:³

Yay paltarı (şək. 24-26)

Furajka (qadınlarda — şlyapa) — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.⁴

Kitel — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Şalvar (qadınlarda tuman) zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər — ağ rəngli.

Akselbant — sarı rəngli.

Corablar (qadınlarda ət rəngli neylon corablar) qara rəngli.

Yay tuflisi — qara rəngli.

Qış paltarı (şək.27)

Qulaqlı papaq — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — boz) rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Qış paltosu — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Kitel — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Şalvar (qadınlarda - tuman) — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarının XTMM-də — göy) rəngli.

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızıl rəngli sıxacla.

Əlcəklər — ağ rəngli.

Akselbant — sarı rəngli.

Şərf — ağ rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon, yaxud yarımıyun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

32. Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının mərasim geyim forması predmetlərinin təsviri.⁵

Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının mərasim geyim forması predmetlərinin təsviri Silahlı Qüvvələr (HDQ-dən başqa) zabir, gizir və müddətindən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 26-cı maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantları furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin müddətli

hərbi xidmət hərbi qulluqçularının kəkardalarını (bu Əsasnamənin 62-ci maddəsi) gəzdirirlər, furajkaların (şlyapaların) çənəaltı qayıscığı qara rəngdədir.⁶

Hərbi litsey kursantları qış paltolarının və kitellərinin yaxalıqlarında qoşun növü (xidməti) emblemi əvəzinə "hərbi litsey" sözlərinin abbreviaturası olan qızılı rəngli "HL" hərflərini gəzdirir (bu Əsasnamənin 59-cu maddəsi), qollarında isə hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətinə görə fərqləndirmə nişanını daşıyırlar (bu Əsasnamənin 52-ci maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmlərinin, ərəb rəqəmləri ilə isə şəxsi nömrələrinin qızılı rəngli təsviri yerləşdirilir (bu Əsasnamənin 56-cı maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantları kiteli sarı rəngli akselbantla daşıyırlar.

Kitelin sol döş cibinin düyməsindən xüsusi təyinatlı təhsil müəssisəsinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 61-ci maddəsi).⁷

Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litsey kursantlarından başqa) kursantlarının şalvarı kantsızdır.⁸

Hərbi litsey kursantlarının şalvarında eni 30 mm olan qırmızı zolaq vardır.

33. Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:⁹

Yay paltarı (şək.28)

Furajka (pilotka) və qadınlarda şlyapa (beret) — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.¹⁰

Kitel (yun köynək) — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Şalvar (qadınlarda — tuman) — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Köynək — bej (HHQ və HHM qoşunlarının XTTM-də — mavi) rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Akselbant — sarı rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon corablar) qara rəngli.

Yay tuflisi — qara rəngli.

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkçədə, yun köynəkdə, qısaqol köynəkdə pilotka ilə (qadınlar — beretlə), yaxud furajka (qadınlar — şlyapa) ilə geymələrinə icazə verilir (şək. 29-31).¹¹

Qış paltarı (şək. 32-33).

Qulaqlı papaq — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — boz) rəngli xəzdən, yaxud furajka (qadınlarda — şlyapa) — zeytun (HHQ və HHM) qoşunlarının XTTM-də — göy) rəngli.¹²

Qış paltosu — (demisezon palto) — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Kitel (yun köynək) — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Şalvar (qadınlarda - tuman) — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Şalvar qayıışı — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Köynək — bej (HHQ və HHM qoşunları XTTM-də — mavi) rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Akselbant — sarı rəngli.

Əlcəklər — qara rəngli.

Şərf — zeytun (HHQ və HHM qoşunlarının XTTM-də — göy) rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon, yaxud yarım Yun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

34. Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının gündəlik geyim forması predmetlərinin təsviri.¹³

Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının gündəlik geyim forması predmetlərinin təsviri Silahlı Qüvvələr (HDQ-dən başqa) zabit, gizir və müddətindən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 28-ci maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantları furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin müddətli hərbi xidmət hərbi qulluqçularının kokardalarını (bu Əsasnamənin 62-ci maddəsi), pilotkalarında, beretlərində isə qoşun növlərinin (xidmətlərinin) emblemlərini (hərbi litseyin kursantlarından başqa) gəzdirlər (bu Əsasnamənin 59-cu maddəsi). Furajkaların (şlyapaların) çənəaltı qayıışıqı qara rəngdədir.¹⁴

Hərbi litsey kursantları pilotkalarında, beretlərində, qış paltolarının və kitellərinin yaxalıqlarında qoşun növü (xidməti) emblemi əvəzinə “hərbi litsey” sözlərinin baş hərflərindən ibarət abbreviaturası olan qızılı rəngli “HL” hərflərini gəzdirir (bu Əsasnamənin 59-cu maddəsi), qollarında isə hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətinə görə fərqləndirmə nişanını daşıyırlar (bu Əsasnamənin 52-ci maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının tikilmə və taxılıb çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmlərinin, ərəb rəqəmləri ilə isə şəxsi nömrələrinin qızıl rəngli təsviri yerləşdirilir (bu Əsasnamənin 56-cı maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantları kiteli və qısaqollu köynəyi sarı rəngli akselbantla daşıyırlar.

Kitelin və qısaqollu köynəyin sol döş cibinin düyməsindən xüsusi təyinatlı təhsil müəssisəsinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 61-ci maddəsi). Köynəklərin (yun köynək də daxil olmaqla) sağ döş cibinin üst kəsiyində (sağ tərəfində) kursantın soyadı göstərilən ağ rəngdə döş nişanı tikilir (taxılır).¹⁵

Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litseyin kursantlarından başqa) kursantlarının şalvarı kantsızdır.¹⁶

Hərbi litsey kursantlarının şalvarında eni 30 mm olan qırmızı zolaq vardır.

35. Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının səhra geyim forması predmetlərinin tərkibi və təsviri.¹⁷

Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa) kursantlarının səhra geyim forması predmetlərinin tərkibi və təsviri Silahlı Qüvvələr (HDQ-dən başqa) zabit, gizir və müddətindən artıq hərbi xidmət hərbi

qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 29-30-cu maddələri).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantları səhra geyim formasında Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin müddətli hərbi xidmət hərbi qulluqçularının qara rəngdə kokardalarını (bu Əsasnamənin 62-ci maddəsi) daşıyırlar.¹⁸

Hərbi litsey kursantları gödəkçələrin yaxalıqlarında qoşun növü (xidməti) emblemi əvəzinə "Hərbi litsey" sözlərinin baş hərflərindən ibarət abbreviaturası olan qara rəngli "NL" hərflərini gəzdirir (bu Əsasnamənin 61-ci maddəsi), qollarında isə hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyətinə görə fərqləndirmə nişanını daşıyırlar (bu Əsasnamənin 52-ci maddəsi).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmlərinin, ərəb rəqəmləri ilə isə şəxsi nömrələrinin qara rəngli təsviri yerləşdirilir (bu Əsasnamənin 56-cı maddəsi).

4 - c ü f ə s i l

SİLAHLI QÜVVƏLƏRİN (HDQ-dən başqa) MÜDDƏTLİ HƏQİQİ HƏRBI XİDMƏT HƏRBI QULLUQÇULARININ GEYİM FORMASI (xüsusi geyimdən başqa)

36. Silahlı Qüvvələrin (HDQ-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması predmetlərinin tərkibi və təsviri.

Silahlı Qüvvələrin (HDQ-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibi və təsviri Silahlı Qüvvələrin (HDQ-dən başqa) zabitlər, gizirlər və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 29-30-cu maddələri).

Kokardalar (bu Əsasnamənin 62-ci maddəsi) və hərbi rütbələrə uyğun fərqləndirmə qol nişanları Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edildiyi kimidir (bu Əsasnamənin 57-ci maddəsi).

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən qol nişanı rəngli təsvirdə, hərbi rütbələrə uyğun fərqləndirmə qol nişanları və kokardalar qızılı (sarı) rəngdədir (şək. 34-35).

37. Silahlı Qüvvələrin (HDQ-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik və səhra geyim forması predmetlərinin tərkibi və təsviri.

Silahlı Qüvvələrin (HDQ-dən başqa) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik və səhra geyim formasının tərkibi və təsviri Silahlı Qüvvələrin (HDQ-dən başqa) zabitlər, gizirlər və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 29-30-cu maddələri).

Kokardalar (bu Əsasnamənin 62-ci maddəsi) və hərbi rütbələrə uyğun fərqləndirmə qol nişanları qara rəngdədir və Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edildiyi kimidir (bu Əsasnamənin 57-ci maddəsi).

**HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN ZABİTLƏRİ, MIÇMANLARI VƏ
MÜDDƏTİNDƏN ARTIQQ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ GEYİM
FORMASI (xüsusi geyimdən başqa)**

38. Hərbi Dəniz Qüvvələri zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

Yay paltarı (şək. 36-37)

Furajka (qadınlarda — şlyapa) — ağ rəngli.

Tujurka — ağ rəngli.

Şalvar (qadınlarda — tuman) ağ rəngli.

Şalvar qayıışı — ağ rəngli.

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər — ağ rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon corablar) — ağ rəngli.

Yay tuflisi — ağ rəngli.

Kortik (yalnız zabitlər üçün).

Qış paltarı (şək. 38-39)

Qulaqlı papaq — qara rəngli xəzdən, yaxud furajka (qadınlarda — şlyapa) — ağ rəngli.

Qış paltosu — qara rəngli.

Tujurka — qara rəngli.

Şalvar (qadınlarda — tuman) — qara rəngli.

Şalvar qayıışı — qara rəngli.

Bel kəməri — qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər — ağ rəngli.

Şərf — ağ rəngli.

Corablar (qadınlarda - ət rəngli neylon, yaxud yarım Yun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

Kortik (yalnız zabitlər üçün).

39. Hərbi Dəniz Qüvvələri zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması predmetlərinin təsviri

Furajka — ağ rəngli.

Zeytun (göy) rəngli furajkanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Qara (qızılı) rəngli çənəaltı qayıışı, üstündə lövbər və səkkizguşəli ulduz (ali zabitlər üçün isə Azərbaycan Respublikasının gerbi) həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək. 8). Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli furajkanın dibciyi, təpəsi ağ, dövrəsi və günlüyü — qara rəngdədir (furajkaya ağ rəngli çexol geydirilir).

Ali və baş zabitlərin günlüyünün üstünə onlar üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış olan qara rəngli çexol tikilir (şək. 7).

Şlyapa (qadın hərbi qulluqçular üçün) — ağ rəngli.

Zeytun (göy) rəngli şlyapanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli şlyapanın üstü ağ, lenti qara rəngdədir (şlyapaya ağ rəngli çexol geydirilir).

Qulaqlı papaq — qara rəngli xəzdən.

Qara rəngli qoyun (ali zabitlər və 1-ci dərəcəli kapitanlar üçün qaragül) dərisindən tikilir.

Zeytun (boz) rəngli xəzdən olan qulaqlı papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qulaqlı papağın üstü (ali zabitlərinkindən başqa) dəridəndir.

Qış paltosu — qara rəngli.

Zeytun (göy) rəngli qış paltosunun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Zabitlər paltonu qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar.

Paltonun yaxalıqlarının küncələrində yaxa nişanları yoxdur.

Paltonun sağ qolunun xarici səthində HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Tujurka — ağ (qara) rəngli.

İkibortlu, qatlanan boyunluqludur. Bortlarında üç böyük forma düyməsi vardır. Laylarda qapaqlı yan kəsmə cibləri, sol döşündə — kəsmə döş cibi vardır. Kürəyi ortadan tikişlidir. Qolları iki tikişli, içəridən tikiləndir.

Tujurka ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan tujurkanın elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan paqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnin.

Tujurkanın yaxalıqlarının küncələrində yaxa nişanları yoxdur.

Tujurkanın sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi), konkret hərbi qoşun vahidinə mənsubiyyəti bildirən (bu Əsasnamənin 61-ci maddəsi) fərqləndirmə qol nişanları və ixtisas (zabitlərdən başqa) üzrə qol nişanı (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Tujurkanın sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün tujurkanın hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Tujurkanın sol döş cibinin üstündən Hərbi Dəniz Qüvvələrinə və ya konkret qoşun vahidinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 61-ci maddəsi).

Şalvar — ağ (qara) rəngli.

Zeytun (göy) rəngli şalvarın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Şalvar ağ (qara) rəngli kostyum parçasından tikilir, kantsız hazırlanır.

Tuman — ağ (qara) rəngli.

Zeytun (göy) rəngli tumanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Köynək — ağ rəngli.

Ağ rəngli köynəyin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Zabitlər köynəyi qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar. Miçmanlar və müddətindən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Qalstuk — qara rəngli.

Qara rəngli qalstukun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Şərf — ağ rəngli.

Ağ rəngli şərfin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Yay tuflisi — ağ (qara) rəngli.

Qara rəngli yay tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qış tuflisi — qara rəngli.

Qara rəngli qış tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə (qadınlar üçün) — qara rəngli.

Qara rəngli uzunboğaz çəkmənin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

40. Hərbi Dəniz Qüvvələri zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

Yay paltarı (şək. 40-41)

Furajka (qadınlarda — şlyapa) ağ rəngli və ya pilotka (qadınlarda — beret) qara rəngli.

Tujurka ağ rəngli və ya demisezon gödəkçə, yun köynək — qara rəngli.

Şalvar (qadınlarda — tuman) — ağ (bej, qara) rəngli.

Şalvar qayıışı — ağ rəngli.

Köynək — ağ (qısaqollu köynək — bej) rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Corablar (qadınlarda — ət rəngli neylon corablar) — ağ (qara) rəngli.

Yay tuflisi — ağ (qara) rəngli.

Çanta (qadınlar üçün) — uzun qayışcıqlı, ağ rəngli.

Zabitlərə, miçmanlara, müddətindən artıq hərbi xidmət hərbi qulluqçularına gündəlik yay geyim formasını tujurkasız;

demisezon gödəkçədə və ya yun köynəkdə qara rəngli şalvarla, (tumanla);

bej rəngli qısaqol köynəkdə bej rəngli şalvarla (tumanla), pilotka ilə (qadınlar beretlə), yaxud furajka (qadınlar — şlyapa) ilə geyilməsinə icazə verilir (şək. 42-45).

Qış paltarı (şək. 46-48)

Qulaqlı papaq — qara rəngli xəzdən, yaxud furajka (qadınlarda — şlyapa) — ağ rəngli.

Qış paltosu (demisezon palto, plaş) — qara rəngli.

Tujurka (demisezon gödəkçə, yun köynək) — qara rəngli.

Şalvar (qadınlarda — tuman) — qara rəngli.

Şalvar qayıışı — qara rəngli.

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər — qara rəngli.

Şərf — qara rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon, yaxud yarımıyun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

Çanta (qadınlar üçün) — uzun qayıışıqlı, qara rəngli.

41. Hərbi Dəniz Qüvvələri zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim forması predmetlərinin təsviri

furajka — ağ rəngli.

Zeytun (göy) rəngli furajkanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Qara (qızılı) rəngli çənəaltı qayıışıqlı, üstündə lövbər və səkkizguşəli ulduz, ali zabitlər üçün isə Azərbaycan Respublikasının gerbi həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək. 8) Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli furajkanın dibciyi, təpəsi ağ, dövrəsi və günlüyü qara rəngdədir (furajkaya ağ rəngli çexol geydirilir).

Ali və baş zabitlərin günlüyünün üstünə onlar üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış olan qara rəngli çexol tikilir (şək. 7).

Şlyapa (qadın hərbi qulluqçular üçün) — ağ rəngli.

Zeytun (göy) rəngli şlyapanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur. Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli şlyapanın üstü ağ, lenti qara rəngdədir (şlyapaya ağ rəngli çexol geydirilir).

Pilotka — qara rəngli.

Zeytun (göy) rəngli pilotkanın (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Pilotkanın kənarı boyu (yalnız zabitlər üçün) qızılı rəngdə zolaq tikilir. Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları pilotkanı bu heyət üçün müəyyən edilmiş kokarda ilə daşıyırlar. Kokarda pilotkanın sol tərəfində olmalıdır.

Beret — qara rəngli.

Zeytun (göy) rəngli beretin (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Tujurkanın hazırlandığı parçadan hazırlanır.

Bereti Hərbi Dəniz Qüvvələri hərbi qulluqçuları heyətləri üçün müəyyən edilmiş kokarda ilə daşıyırlar. Kokarda beretin sol tərəfində olmalıdır.

Qulaqlı papaq — qara rəngli xəzdən.

Qara rəngli qoyun (ali zabitlər və 1-ci dərəcəli kapitanlar üçün qaragül) dərisindən tikilir.

Zeytun (boz) rəngli xəzdən olan qulaqlı papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qulaqlı papağın üstü (ali zabitlərinədən başqa) dəridəndir.

Qış paltosu — qara rəngli.

Zeytun (göy) rəngli qış paltosunun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Zabitlər paltonu qara rəngli tikilmə paqonlarla daşıyırlar.

Paltonun yaxalıqlarının küncələrində yaxa nişanları yoxdur.

Paltonun sağ qolunun xarici səthində HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Demisezon palto — qara rəngli.

Zeytun (göy) rəngli demisezon paltonun (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Zabitlər paltonu qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar.

Paltonun yaxalıqlarının küncələrində yaxa nişanları yoxdur.

Paltonun sağ qolunun xarici səthində HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Plaş — qara rəngli.

Zeytun (göy) rəngli plaşın (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur. Zabidlər plaşı qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar.

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün plaşın hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Tujurka — ağ (qara) rəngli.

Ağ (qara) rəngli tujurkanın (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Demisezon gödəkçə — qara rəngli.

Zeytun (göy) rəngli demisezon gödəkçənin (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Zabitlər demisezon gödəkçəni qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar. Demisezon gödəkçənin sağ qolunun xarici səthində HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanı (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün ködəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Yun köynək — qara rəngli.

Zeytun (göy) rəngli yun köynəyin (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Zabitlər yun köynəyi qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar.

Miçmanlar və müddətindən artıq hərbi xidmət çavuşları üçün yun köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Şalvar — ağ (qara, bej) rəngli.

Ağ (qara) rəngli şalvarın (bu Əsasnamənin 38-ci maddəsi) təsvirinə uyğundur.

Tuman — ağ (qara, bej) rəngli.

Zeytun (göy) rəngli tumanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Köynək — ağ rəngli.

Ağ rəngli köynəyin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Zabitlər köynəyi qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar.

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Qısaqol köynək — bej rəngli.

Bej (mavi) rəngli qısaqol köynəyin (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

Zabitlər köynəyi qara rəngli taxılıb-çıxarılan paqonlarla daşıyırlar.

Köynəyin sol döş cibinin düyməsindən Hərbi Dəniz Qüvvələrinə və ya konkret qoşun vahidinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 61-ci maddəsi).

Miçmanlar və müddətdən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Qalstuk — qara rəngli.

Qara rəngli qalstukun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Şərf — ağ (qara) rəngli.

Ağ rəngli şərfin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Yay tuflisi — ağ (qara) rəngli.

Qara rəngli yay tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qış tuflisi — qara rəngli.

Qara rəngli qış tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə (qadınlar üçün) qara rəngli.

Qara rəngli uzunboğaz çəkmənin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Çanta (qadınlar üçün) — uzun qayıscıqlı, ağ (qara) rəngli.

Qara rəngli uzun qayıscıqlı çantanın (bu Əsasnamənin 28-ci maddəsi) təsvirinə uyğundur.

6 - c ı f ə s i l

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının geyim forması (xüsusi geyimdən başqa)¹⁹

42. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:²⁰

Yay paltarı (şək.49).

Furajka (qadınlarda – şlyapa) – ağ rəngli.

Tujurka – ağ rəngli.

Şalvar (qadınlarda tuman) – ağ rəngli.

Şalvar qayışı – ağ rəngli.

Köynək – ağ rəngli.

Qalstuk – qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər – ağ rəngli.

Akselbant – sarı rəngli.

Corablar (qadınlarda – ət rəngli neylon corablar) – ağ rəngli.

Yay tuflisi – ağ rəngli.

Qış paltarı (şək. 50-51)

Qulaqlı papaq – qara rəngli xəzdən, yaxud furajka (qadınlarda – şlyapa) – ağ rəngli.

Qış paltosu – qara rəngli.

Tujurka – qara rəngli.

Şalvar (qadınlarda – tuman) – qara rəngli.

Şalvar qayışı – qara rəngli.

Köynək – ağ rəngli.

Qalstuk – qara rəngli, qızılı rəngli sıxacla.

Akselbant – sarı rəngli.

Əlcəklər – ağ rəngli.

Şərf – ağ rəngli.

Corablar (qadınlarda – ət rəngli neylon, yaxud yarımıyun corablar) qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda uzunboğaz çəkmə) – qara rəngli.

43. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının mərasim geyim forması predmetlərinin təsviri.²¹

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının mərasim geyim forması predmetlərinin təsviri HDQ zabitləri, miçmanları və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 38-ci maddəsi).

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının tikilmə və taxılıb çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmlərinin, ərəb rəqəmləri ilə isə şəxsi nömrələrinin qızılı rəngli təsviri yerləşdirilir (bu Əsasnamənin 56-cı maddəsi). Tujurka sarı rəngli akselbantla daşınır.

Tujurkanın sol döş cibinin düyməsindən xüsusi təyinatlı təhsil müəssisəsinə mənsubiyyəti bildirən döş nişanı asılır.²²

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının şalvarları kantsızdır.

44. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:²³

Yay paltarı (şək.52).

Furajka (qadınlarda - şlyapa) — ağ rəngli və ya pilotka (qadınlarda — beret) qara rəngli.

Tujurka ağ rəngli və ya demisezon gödəkçə, yun köynək — qara rəngli.

Şalvar (qadınlarda — tuman) — ağ (bej, qara) rəngli.

Şalvar qayıışı — ağ rəngli.

Köynək — ağ (qısaqol köynək — bej) rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Akselbant — sarı rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon corablar) — ağ (qara) rəngli.

Yay tuflisi — ağ (qara) rəngli.

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kurslarına gündəlik yay geyim formasını furajkasız;²⁴

demisezon gödəkçədə və ya yun köynəkdə (qara rəngli şalvarla, tumanla);

bej rəngli qısaqollu köynəkdə, bej rəngli şalvarla (tumanla), pilotka ilə (qadınlar — beretlə), yaxud furajka (qadınlar — şlyapa) ilə geyilməyə icazə verilir (şək. 53-55).

Qış paltarı (şək. 56-58).

Qulaqlı papaq — qara rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) — ağ rəngli.

Qış paltosu (demisezon palto, plaş) — qara rəngli.

Tujurka (demisezon gödəkçə, yun köynək) — qara rəngli.

Şalvar (qadınlarda — tuman) — qara rəngli.

Şalvar qayıışı — qara rəngli.

Köynək — ağ rəngli.

Qalstuk — qara rəngli, qızılı rəngli sıxacla.

Akselbant — sarı rəngli.

Əlcəklər — qara rəngli.

Şərf — qara rəngli.

Corablar (qadınlarda — ət rəngli neylon, yaxud yarımıyun corablar) — qara rəngli.

Qış, yaxud yay tuflisi (qadınlarda — uzunboğaz çəkmə) — qara rəngli.

45. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının gündəlik geyim forması predmetlərinin təsviri.²⁵

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının gündəlik geyim forması predmetlərinin təsviri HDQ zabitləri, miçmanları və müddətindən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 38-ci maddəsi).

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının tikilmə və taxılıb-çıxarılan paqonlarına oxuduqları kursa uyğun olaraq rum rəqəmlərinin, ərəb rəqəmləri ilə isə şəxsi nömrələrinin qızılı rəngli təsviri yerləşdirilir (bu Əsasnamənin 56-cı maddəsi). Tujurka və qısaqollu köynək sarı rəngli akselbantla daşınır.

Tujurkanın sol döş cibinin düyməsindən xüsusi təyinatlı təhsil müəssisəsinə mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır.²⁶

Köynəklərin (yun köynək də daxil olmaqla) sağ döş cibinin üst kəsiyində (sağ tərəfində) kursantın soyadını göstərən ağ rəngdə döş nişanı tikilir.

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının şalvarı kantsızdır.

HƏRBİ DƏNİZ QÜVVƏLƏRİNİN MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ GEYİM FORMASI (xüsusi geyimdən başqa)

46. HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

Yay paltarı (şək.59)

Günlüksüz furajka — ağ rəngli.

Boyunluğu formalı gödəkçə — ağ rəngli (ətəkləri şalvara salınır).

Şalvar — ağ rəngli.

Dənizçi maykası (alt paltarları əşyaları tərkibində).

Bel kəməri — qara rəngli.

Corablar — qara rəngli.

Yay tuflisi — qara rəngli.

Qış paltarı (şək. 60-61)

Qulaqlı papaq — qara rəngli xəzdən, yaxud günlüksüz furajka — ağ rəngli.

Qış paltosu — qara rəngli.

Boyunluğu formalı gödəkçə — qara rəngli (ətəkləri şalvara salınır).

Şalvar — qara rəngli.

Qış dənizçi köynəyi və ya dənizçi köynəyi (alt paltarları əşyaları tərkibində).

Şalvar qayıışı — qara rəngli.

Bel kəməri — qara rəngli.

Əlcəklər — qara rəngli.

Şərf — qara rəngli.

Corablar — qara rəngli.

Qış, yaxud yay tuflisi — qara rəngli.

47. Hərbi Dəniz Qüvvələri müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının predmetlərinin təsviri.

Günlüksüz furajka — ağ rəngli.

Oval formalı dibcikdən, tərə və dövrə hissələrindən ibarətdir.

Boyunluğu formalı gödəkçənin hazırlandığı parçadan hazırlanır.

Ağ rəngli günlüksüz furajkanın dibciyi, təpəsi ağ, dövrəsi qara rəngdədir (günlüksüz furajkaya ağ rəngli çexol geydirilir).

Qabaqdan günlüksüz furajkanın təpəsində HDQ müddətli hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edilmiş tikmə kokarda (bu Əsasnamənin 62-ci maddəsi) vardır.

Dövrədə qabaqdan qara rəngli lentdə qızılı hərflərlə “Hərbi Dəniz Qüvvələri” sözləri vardır.

Qış paltosu — qara rəngli.

Zeytun (göy) rəngli qış paltosunun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Paltonun paqonları və yaxalıklarının küncələrində yaxa nişanları yoxdur.

Paltonun sağ qolunun xarici səthində HDQ hərbi qulluqçularının ixtisas üzrə qol nişanı (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Çavuşlar üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Boyunluğu formalı gödəkçə — ağ (qara) rəngli.

Düz siluetli, yaxası üçbucaq şəkilli, açıqdır. Kürəyi bütöv, relyefəoxşar köklənmişdir.

Qolları birtikişlidir.

Gödəkçənin sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və HDQ hərbi qulluqçularının ixtisas üzrə qol nişanları (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Gödəkçənin sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Çavuşlar üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

Şalvar — ağ (qara) rəngli.

Ön yuxarı hissəsi lay şəklində tikilir və hər iki tərəfdən iki düymə ilə düymələnir. Düymələnən yerlərdə lay ciblərə keçir.

Layın altında şalvarın qurşağı öndən bir düymə ilə düymələnir.

Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərçik və ləvazimat gəzdirmək üçün 7 enli halqa (körpü) vardır.

Şalvar — ağ (qara) rəngli kostyum parçasından tikilir, kantsız hazırlanır.

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının digər predmetlərinin təsviri Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının mərasim geyim formasının müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 43-cü maddəsi).²⁷

48. HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim predmetləri aiddir:

Yay paltarları (şək. 62)

Pilotka — qara rəngli.

Boyunluğu formalı gödəkçə — qara rəngli.

Şalvar — qara rəngli.

Dənizçi maykası (alt paltarları əşyaları tərkibində).

Bel kəməri — qara rəngli.

Corablar — qara rəngli.

Yay tuflisi — qara rəngli.

Qış paltarları (şək.63)

Qulaqlı papaq — qara rəngli xəzdən və ya ağ rəngli günlüksüz furajka.

Qış paltosu (buşlat) — qara rəngli.

Boyunluğu formalı gödəkçə — qara rəngli.

Yun köynək — qara rəngli.

Şalvar — qara rəngli.

Qış dənizçi köynəyi və ya dənizçi köynəyi (alt paltarları əşyaları tərkibində).

Bel kəməri — qara rəngli.

Əlcəklər — qara rəngli.

Şərf — qara rəngli.

Corablar — qara rəngli.

Qış, yaxud yay tuflisi — qara rəngli.

49. HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim forması predmetlərinin təsviri

Buşlat — qara rəngli.

Yun parçadan hazırlanır, ikibortlu, qatlanan boyunluqludur. Bortlarda altı böyük forma düyməsi, laylarda yan kəsmə cibləri vardır. Kürəyi ortadan tikişlidir.

Qolları iki tikişli, içəridən tikiləndir, astarının ətkələri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır.

Buşlatın sağ qolunun xarici səthində dövlət mənsubiyyətini (bu Əsasnamənin 51-ci maddəsi) və HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisas üzrə qol nişanları (bu Əsasnamənin 60-cı maddəsi) tikilir.

Buşlatın sol qolunun xarici səthində Azərbaycan Respublikası Silahlı Qüvvələrinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 52-ci maddəsi).

Çavuşlar üçün buşlatın hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 57-ci maddəsi).

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının digər predmetlərinin təsviri Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi kursantlarının gündəlik geyim formasının müvafiq predmetlərinin təsviri kimidir (bu Əsasnamənin 45-ci maddəsi).²⁸

Yun köynək taxılıb-çıxarılan paqonlar üçün kəmərciksiz tikilir və üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

Boyunluğu formalı gödəkçənin sağ döşü üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən ağ rəngdə döş nişanı tikilir.

8 - c i f ə s i l

HƏRBİ QULLUQÇULARIN FƏRQLƏNDİRMƏ NİŞANLARI

50. Hərbi qulluqçular üçün aşağıdakı fərqləndirmə nişanları müəyyən edilir: dövlət mənsubiyyətinə görə;

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətinə görə;

Hərbi rütbəyə görə;

Silahlı Qüvvələrin növünə görə;

Qoşun (xidmət) növünə görə;

HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisasına görə;

Hərbi qulluqçuların konkret qoşun vahidinə mənsubiyyətinə görə;

Hərbi qulluqçuların heyətinə görə.

51. Hərbi qulluqçunun dövlət mənsubiyyətinə görə fərqləndirmə nişanı, üstündə Azərbaycan Respublikasının dövlət bayrağının təsviri olan qol nişanıdır.

Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını qış paltosunun, demisezon paltonun, demisezon gödəkçənin, kamuflyaj rəngli gödəkçənin, kitelin (rəsmi qəbullar üçün xüsusi mərasim geyiminin kitelindən başqa), tujurkanın, buşlatın, yaxalığı formalı gödəkçənin, HHQ və HHM qoşunları uçuş heyətinin xüsusi iş geyimi kombinezonunun və gödəkçəsinin sağ qolunun xarici səthində daşıyırlar.

52. Hərbi qulluqçunun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətinə görə fərqləndirmə nişanı üstündə “Azərbaycan Silahlı Qüvvələri” sözləri yazılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi embleminin təsviri olan qol nişanıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi emblemi Azərbaycan Respublikası prezidenti tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətinə görə fərqləndirmə qol nişanını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün hərbi qulluqçuları daşıyırlar.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətinə görə fərqləndirmə qol nişanı qış paltosunun, demisezon paltonun, demisezon gödəkçənin, kamuflyaj rəngli gödəkçənin, kitelin (rəsmi qəbullar üçün xüsusi mərasim geyiminin kitelindən başqa), tujurkanın, buşlatın, yaxalığı formalı gödəkçənin, HHQ və HHM qoşunları uçuş heyətinin xüsusi iş geyimi kombinezonunun və gödəkçəsinin sol qolunun xarici səthində daşıyırlar.

53. Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları — paqonlar, eləcə də hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarıdır.

Paqonlar və hərbi rütbəyə görə fərqləndirmə qol nişanları — hərbi rütbənin, eləcə də hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hansı növünə, hərbi qulluqçuların hansı heyətinə mənsub olduğunu müəyyən etmək üçündür.

Paqonları zabit heyətindən olan hərbi qulluqçular (şək. 64-66) və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (şək. 67) daşıyırlar.²⁹

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının paqonları onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını müəyyən etmək üçün nişandır.³⁰

Hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarını HDQ gəmi heyəti zabitləri (şək.68), gizirlər və miçmanlar (şək.69), müddətli və müddətdən artıq hərbi xidmət çavuşları (şək.70) daşıyırlar.

Taxılma üsuluna görə paqonlar tikilmə, taxılıb-çıxarılan paqonlara bölünür.

Tikilmə paqonlar mərasim (yalnız kursantlar tərəfindən) və gündəlik geyim formasının qış paltosu, kitel və tujurkalarında daşınır.

Taxılıb-çıxarılan paqonlar mərasim (kursantlardan başqa) geyim formasının qış paltosu, kitel və tujurkalarında;

gündəlik geyim formasının demisezon palto, buşlat, pləş və yun köynəklərində;

gündəlik, səhra, xüsusi xidmət geyim formalarının, xüsusi texniki paltarın gödəkçələrində, xüsusi texniki, xüsusi xidmət paltarlarının kombinezonlarında;

xüsusi istiləşdirilmiş paltarın yarımkürklərində;

HHQ və HDQ qoşunları uçuş heyətinin xüsusi iş paltarının gödəkçə və kombinezonlarında daşınır.

Silahlı Qüvvələrin növündən asılı olaraq paqonların rəngləri (səhra geyim formasının, zabitlərin rəsmi qəbulları üçün xüsusi mərasim geyim formasının paqonlarından başqa) aşağıdakı kimi müəyyən edilir: Quru qoşunları üçün — zeytun, HHQ və HHM qoşunları üçün — göy, HDQ üçün — qara (ağ rəngli tujurka daşdıqda — ağ).

Zabitlərin rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasının paqonları: yay paltarında — ağ, qış paltarında — qara rəngdədir.

Mərasim geyim formasının, xüsusi parad geyim formasının, zabitlərin rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasının paqonlarında qızılı rəngdə naxış vardır (şək.72).

Generalların paqonlarının kənarlarında: Quru qoşunları üçün — qırmızı, HHQ və HHM qoşunları üçün — göy rəngli kant vardır.

Səhra geyim formasının paqonları kamuflyaj rəngdədir.

Tikilmə paqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir.

Taxılıb-çıxarılan paqonlar — paqonlar üçün nəzərdə tutulan kəmərciklərə taxılır.

Səhra geyim formasının və xüsusi geyimin (xüsusi parad geyim formasından başqa) paqonlar üçün nəzərdə tutulan kəmərcikləri adi, mərasim və gündəlik geyim formasının geyim predmetlərində (köynək, plaş, yun köynəkdən başqa), paqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düyməsi ilə düymələnir.

Mərasim geyim formasının köynəklərindəki, gündəlik geyim formasının köynək (qısaqol köynəkdən başqa), plaş və yun köynəklərindəki paqonlar üçün nəzərdə tutulan kəmərciklər adi düymə ilə düymələnir.

HDQ gəmi heyəti zabitlərinin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları yalnız qara rəngli tujurkaların hər iki qolunun aşağı hissəsinin üstündən dairəvi tikilir.

Gizirlər (miçmanlar), müddətli və müddətdən artıq hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları hərbi geyim formasının (xüsusi peşə, xüsusi qospital və xüsusi mülki paltardan başqa) hər iki qolunun xarici səthinə tikilir.

Paqon və hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarının əvəzinə xüsusi iş paltarının gödəkçə, xalat və kombinezonlarının (HHQ və HHM qoşunları uçuş heyətinin xüsusi iş paltarının kombinezon və gödəkçəsindən başqa) sağ döşündə hərbi rütbəyə görə fərqləndirmə döş nişanı tikilir (şək.71).

Xüsusi peşə, xüsusi qospital və xüsusi mülki paltarda fərqləndirmə nişanları daşınmır.

54. Zabitlərin paqonlarının təsviri

Zabitlərin (ali zabitlərdən başqa) tikilmə paqonlarında onların hərbi rütbələrinə müvafiq metaldan qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Ali zabitlərin paqonlarında ulduzlar qızılı rəngli sap ilə tikilir.

Zabitlərin mərasim, xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim geyim formaları üçün taxılıb-çıxarılan paqonlar istisna olmaqla (şək. 72.), onların taxılıb-çıxarılan paqonlarında sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli səkkizguşəli ulduz tikilir (preslənir).

Zabitlərin mərasim, xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim geyim formaları üçün taxılıb-çıxarılan paqonlarında onların hərbi rütbələrinə müvafiq metaldan, qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir.

Ulduzlar — guşələrindən biri paqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir.

Ali zabitlərin (ordu generallarından başqa) paqonlarının aşağı kənarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli emblemi yerləşdirilir. Emblemin ölçüləri:

30x45 mm-dir. Ordu generallarının paqonlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi əvəzinə rəngli təsvirdə Azərbaycan Respublikasının gerbi yerləşdirilir. Gerbin ölçüləri: 45x50 mm-dir.

Azərbaycan Respublikası müdafiə nazirinin gündəlik geyim formasının paqonlarının kənarları qızılı rəngli palıd yarpaqlarının təsviri ilə haşiyələnmişdir (şək.73).

Baş zabitlərin tikilmə paqonlarında qızılı rəngli metaldan Silahlı Qüvvələrin çarpazlaşdırılmış qılınclarsız emblemi, taxılıb-çıxarılan paqonlarında isə sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli Silahlı Qüvvələrin çarpazlaşdırılmış qılınclarsız emblemi tikilir (preslənir). Emblemin ölçüləri: 25x40 mm-dir.

Azərbaycan Respublikasının Dövlət gerbi, Silahlı Qüvvələrin emblemi, səkkizguşəli ulduzların təsvirinin ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə ölçülür.

Zabitlərin heyətindən asılı olaraq onların paqonlarındakı ulduzların ölçüləri müxtəlifdir: kiçik zabitlər üçün — 17 mm, baş zabitlər üçün — 22 mm, ali zabitlər (ordu generalından başqa) üçün 25 mm-dir. Ordu generalının paqonlarındakı ulduzların ölçüsü 30 mm-dir.

Zabitlərin paqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir:

ordu generalı üçün — 1 ulduz;

general-polkovnik, admiral üçün — 3 ulduz;

general-leytenant, vitse-admiral üçün — 2 ulduz;

general-mayor, kontr admiral üçün — 1 ulduz;

polkovnik, 1-ci dərəcəli kapitan üçün — 3 ulduz;

polkovnik-leytenant, 2-ci dərəcəli kapitan üçün — 2 ulduz;

mayor, 3-cü dərəcəli kapitan üçün — 1 ulduz;

kapitan, kapitan-leytenant üçün — 4 ulduz;

baş leytenant üçün — 3 ulduz;

leytenant üçün — 2 ulduz;

kiçik leytenant üçün — 1 ulduz.

55. HDQ gəmi heyəti zabitlərinin fərqləndirmə qol nişanlarının təsviri

HDQ gəmi heyəti zabitlərinin fərqləndirmə qol nişanlarının təsviri hərbi rütbələrə uyğun olaraq ensiz, orta, enli qızılı rəngli baftalardan üfüqi nişanlara ahəngdar şəkildə (şək.68) aşağıdakı kimi müəyyən edilir:

Admirallar üçün — bir enli, ondan yuxarı üç orta;

Vitse-admirallar üçün — bir enli, ondan yuxarı iki orta;

Kontr-admirallar üçün — bir enli, ondan yuxarı bir orta;

1-ci dərəcəli kapitanlar üçün — bir enli;

2-ci dərəcəli kapitanlar üçün — dörd orta;

3-cü dərəcəli kapitanlar üçün — üç orta;

kapitan-leytenantlar üçün — iki orta, ondan yuxarı bir ensiz;

baş leytenantlar üçün — iki ensiz;

leytenantlar üçün — bir orta, ondan yuxarı bir ensiz;

kiçik leytenant üçün — bir orta.

Baftalardan yuxarıda ortada qızılı rəngli: ali zabitlər üçün — 25 mm, zabitlər üçün — 22 mm diametrli səkkizguşəli ulduz tikilir.

Enli bafta — 30 mm, orta bafta — 13 mm, ensiz bafta — 6 mm enindədir.

Fərqləndirmə qol nişanları qara rəngli tujurkanın qolunun xarici səthinə dairəvi tikilir.

Tujurkanın qolunun ağzından birinci baftanın aşağı kənarına qədər olan məsafə 70 mm, bafta nişanlarının arasındakı məsafə 5 mm-dir.

56. Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının paqonlarının təsviri³¹

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının tikilmə paqonlarında onların neçənci kursda oxuduqlarını göstərən qızılı rəngli metaldan rum rəqəmləri, şəxsi nömrələrini göstərən ərəb rəqəmləri tikilir (preslənir).

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının taxılıb-çıxarılan paqonlarında onların neçənci kursda oxuduqlarını göstərən sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli rum rəqəmləri, şəxsi nömrələrini göstərən ərəb rəqəmləri yerləşdirilir.

Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının paqonlarında rum rəqəmləri paqonun uzununa yerləşdirilir.

Xüsusi təyinatlı təhsil müəssisələrin kursantlarının şəxsi nömrələri onların neçənci kursda oxuduqlarını göstərən rəqəmdən aşağıda paqonun eninə yerləşdirilir.

57. Gizirlərin (miçmanların), müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə nişanlarının təsviri

Gizirlərin (miçmanların), müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları — zirvələri aşağı yönəlmiş — 120 dərəcəli bucaq olan günyələrdir (şəkl.69-70).

Gizirlərin (miçmanların) hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrin tərəfləri arasında ortada, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşlarının fərqləndirmə qol nişanlarının günyələrinin üstündə — yuxarı istiqamətlənmiş uclarının arasında səkkizguşəli ulduz olan aypara yerləşdirilir.

Gizirlərin (miçmanların) hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrin eni 6 mm, aralarındakı məsafə 3 mm, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşları üçün isə müvafiq olaraq 13 mm və 1 mm-dir.

Gizirlərin (miçmanların) hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün ulduzun diametri 15 mm, müddətli və müddətindən artıq həqiqi hərbi xidmət baş çavuşları üçün isə 20 mm-dir.

Günyələr və aypara ilə ulduz sarı və ya qızılı (səhra geyim formasında — qara) rənglidir.

Günyələr və aypara ilə ulduz zeytun (Quru qoşunları üçün), göy (HHQ və HHM qoşunları üçün), ağ (ağ rəngli tujurkada) və qara (HDQ üçün) və kamuflyaj (səhra geyim forması üçün) rəngli parçanın üstündə tikilir (preslənir).

Gizirlərin (miçmanların) hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrin sayı aşağıdakı kimi müəyyən edilir:

baş gizir (miçman) üçün — üç;

gizir (miçman) üçün — iki;

kiçik gizir (miçman) üçün — bir.

Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrinin sayı aşağıdakı kimi müəyyən edilir:
baş çavuş üçün — üç və onların üstündə aypara ilə ulduz;
çavuş üçün — üç;
kiçik çavuş üçün — iki.

Baş əsgərlərin (matrosların) hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarında bir günyə vardır.

Gizirlərin (miçmanların), müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları hərbi geyim formasının (xüsusi peşə, xüsusi qospital və xüsusi mülki geyimdən başqa) üst geyiminin, yun köynəyin (yaxası boğazacan olan yun köynəkdən başqa), köynəklərin hər iki qolunun xarici səthində daşınır.

58. Hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növünə mənsubiyyətinə görə fərqləndirmə nişanı — metaldan (parçadan) hazırlanmış, üzərində Azərbaycan Respublikası Silahlı Qüvvələri növünün simvolu yerləşdirilmiş döş nişanıdır.

Silahlı Qüvvələr növünə mənsubiyyəti göstərən fərqləndirmə nişanlarını Azərbaycan Respublikası Silahlı Qüvvələri növlərinin zabitləri, gizirləri, miçmanları, müddətindən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və Müdafiə Nazirliyinin fəxri qarovul bölüyünün hərbi qulluqçuları daşıyırlar.

Silahlı Qüvvələr növünə mənsub olmayan hərbi hissələrin hərbi qulluqçuları Quru qoşunlarına mənsubiyyəti göstərən fərqləndirmə nişanını daşıyırlar (konkret qoşun vahidinə mənsubiyyəti göstərən fərqləndirmə nişanları qəbul edilmiş hərbi hissələrin hərbi qulluqçularından başqa).

Dəri altlıqlı metal nişan kitelin və qısaqollu köynəyin sol döş cibinin düyməsindən asılır.

Parçadan olan nişan tujurkanın, zeytun (göy) rəngli demisezon gödəkçənin sol döşünə taxılır (bərkidilir).

59. Qoşun (xidmət) növünə mənsubiyyətinə görə fərqləndirmə nişanı qoşun (xidmət) növünün emblemidir.

Qoşun (xidmət) növünün emblemini Silahlı Qüvvələrin hərbi qulluqçuları (ali zabitlərdən və HDQ hərbi qulluqçularından başqa) daşıyırlar.

Hərbi litseyin kursantları qoşun (xidmət) növünün embleminin əvəzinə hərbi litseyin adını ifadə edən qızılı rəngli metaldan "HL" hərflərindən ibarət abbreviaturanı daşıyırlar.

Qoşun (xidmət) növünün emblemini qış paltosunun, demisezon paltonun, kamuflyaj rəngli yay, yaxud istiləşdirilmiş qış gödəkçəsinin, kitelin yaxalıqlarının künclərində daşıyırlar. Bundan başqa, Silahlı qüvvələrin hərbi qulluqçuları (ali zabitlərdən və HDQ hərbi qulluqçularından başqa) qoşun (xidmət) növünün emblemini pilotkalarda və beretlərdə daşıyırlar.

Ali zabitlər qış paltolarının yaxalıqlarında qırmızı (Quru qoşunları üçün) və göy (HHQ və HHM qoşunları üçün) yaxa nişanları, kitellərin yaxalıqlarının künclərində isə ali zabitlər üçün tikmə naxış daşıyırlar.

60. HDQ hərbi qulluqçularının (zabitlərdən başqa) ixtisasa görə fərqləndirmə nişanları — HDQ-də ixtisas üzrə qol nişanlarıdır.

İxtisas üzrə qol nişanı HDQ-nin miçmanları, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları qış paltosunun, demisezon paltonun, tujurkanın, buşlatın, yaxalığı formalı gödəkçənin sağ qolunun xarici səthində dövlətə mənsubiyyəti göstərən nişandan aşağıda yerləşdirilir.

61. Azərbaycan Respublikasının konkret qoşun vahidlərinə mənsubiyyəti göstərən fərqləndirmə nişanları — konkret qoşun vahidinə mənsubiyyəti göstərən qol, yaxud döş fərqləndirmə nişanlarıdır.

Konkret qoşun vahidlərinə mənsubiyyəti göstərən döş nişanları Azərbaycan Respublikası Silahlı Qüvvələri növünə mənsubiyyətə görə fərqləndirmə nişanı əvəzinə daşınır.

Konkret qoşun vahidlərinə mənsubiyyəti göstərən qol nişanı geyim formasının sağ qolunun xarici səthində dövlətə mənsubiyyətə görə fərqləndirmə qol nişanından aşağıda yerləşdirilir.

62. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsviri

Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı — baş geyimi nişanı olan kokardadır.

Kokardalar qızılı və ya sarı (səhra geyim formasında — qara) rəngli, tikiləndirlər (preslənəndir). Kokardaların təsvirindəki ton: Quru qoşunları üçün — zeytun (ali zabitlərdə — qırmızı), HHQ və HHM qoşunları üçün — göy, HDQ üçün — qara rəngdədir.

Kokardaların üstündəki təsvir Silahlı Qüvvələrin növündən və hərbi qulluqçuların heyətindən asılı olaraq ali zabitlər, zabitlər, gizirlər və miçmanlar, əsgərlər, matroslar və çavuşlar üçün kokardalara bölünürlər.

Ali zabitlərin kokardalarının təsviri (şək.74) aşağıdakı kimidir:

Quru qoşunları üçün — Silahlı Qüvvələrin emblemi;

HHQ və HHM qoşunları üçün — açılmış qartal qanadları və radar şəbəkəsi əlavə edilməklə Silahlı Qüvvələrin emblemi;

HDQ üçün — lövbər əlavə edilməklə Silahlı Qüvvələrin emblemi.

Zabitlərin kokardalarının təsviri (şək.75) aşağıdakı kimidir:

Quru qoşunları üçün — çarpazlaşan qılınclarsız Silahlı Qüvvələrin emblemi;

HHQ və HHM qoşunları üçün — açılmış qartal qanadları və radar şəbəkəsi əlavə edilməklə çarpazlaşan qılınclarsız Silahlı Qüvvələrin emblemi;

HDQ üçün — lövbər əlavə edilməklə çarpazlaşan qılınclarsız Silahlı Qüvvələrin emblemi.

Gizirlərin və miçmanların kokardalarının təsviri (şək.76) zabitlərin kokardalarının təsvirinə uyğundur, ancaq palıd yarpaqlarının təsviri kiçildilmişdir.

Əsgərlərin, matrosların və çavuşların kokardaları ucları yuxarı istiqamətlənmiş və onların arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir (şək.77).

Kokardalar pilotkalarda, beretlərdə (yalnız ali zabitlər və HDQ hərbi qulluqçuları) sol tərəfdən, qulaqlı papaqlarda, furajkalarda və şlyapalarda qabaqdan taxılmaqla daşınır.

Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 25 iyun tarixli, 514 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

**AZƏRBAYCAN RESPUBLİKASI
SİL AHLI QÜVVƏLƏRİ
HƏRBİ QULLUQÇULARININ
HƏRBİ GEYİM FORMALARI
VƏ FƏRQLƏNDİRMƏ NİŞANLARININ
TƏSVİRLƏRİ**

**AZƏRBAYCAN RESPUBLİKASI SİLƏHLİ QÜVVƏLƏRİ (HDQ-dən başqa)
ZABİTLƏR, GİZİRLƏR VƏ MÜDDƏTİNDƏN
ARTIQ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ
GEYİM FORMASI
(xüsusi geyimdən başqa).**



Şək. 1. Quru qoşunları zabıtlərinin yay mərasim geyim forması/. HHQ və HHM qoşunlarında furajka, kitel, şalvar və kantlar göy rəngdədir.



Şək. 2 . HHQ və HHM qoşunları qadın-zabitlərinin yay mərasim geyim forması. Quru qoşunlarında şlyapa, kitel, tuman-zeytun rəngdədir.



Şək. 3. Quru qoşunları qadın-gizirlərinin yay mərasim geyim forması. HHQ və HHM qoşunlarında şlyapa, kitel, tuman göy rəngdədir.



Şək. 4. Quru qoşunları müddətindən artıq hərbi xidmət çavuşlarının yay mərasim geyim forması. HHQ və HHM qoşunlarında furajka, kitel, şalvar göy rəngdədir.



Şək. 5. Quru qoşunları generallarının qış mərasim geyim forması/. HHQ və HHM qoşunlarında qış paltosu, şalvar, kantlar, lampaslar və yaxa nişanları-göy, şərf-ağ rəngdədir.



Şək. 6. Quru qoşunları müddətindən artıq hərbi xidmət qadın-çvuşlarının şlyapada qış mərasim geyim forması. HHQ və HHM qoşunlarında şlyara, qış paltosu, tuman göy rəngdədir.

Quru qoşunları



HHQ və HHM
qoşunları



HDQ



Ali zabitlər üçün



Baş zabitlər üçün



Digər hərbi qulluqçular üçün

Şək. 7. Furajka günlükləri



Şək. 7a. Qadın - baş zabitlərinin şlyapaları üçün naxış



Ali zabitlər üçün



Quru qoşunları hərbi qulluqçuları üçün



HHQ və HHM qoşunları hərbi qulluqçuları üçün





HDQ hərbi qulluqçuları üçün

Şək. 8. Hərbi geyim forması predmetləri üçün forma düymələri



Ordu generalı üçün

Ali zabitlər üçün



Hərbi qulluqçular (ali zabitlər və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi litsey kursantları üçün

Şək. 8a. Qalstuk üçün sıxaclar




Şək. 9. HHQ və HHM qoşunları generallarının yay gündəlik geyim forması/. Quru qoşunlarında furajka, kitel, şalvar-zeytun rəngli, kantlarar və lampaslar-qırmızı, köynək-bej rəngdədir.



Şək. 10. Quru qoşunları qadın-zabitlərinin yay gündəlik geyim forması. HHQ və HHM qoşunlarında şlyapa, kitel, tuman-göy, köynək-mavi rəngdədir.



Şək. 11. Quru qoşunları gizirlərinin yay gündəlik geyim forması. HHQ və HHM qoşunlarında furajka, kitel, şalvar, kantlar göy, köynək mavi rəngdədir.



Şək. 12. HHQ və HHM qoşunları zabidlərinin kitelsiz gündəlik yay geyim forması. Quru qoşunlarında pilotka, şalvar-zeytun rəngli, köynək-bej rəngli, Kantlar-gırmızı rəngdədir.



Şək. 13. Quru qoşunları zabitlərinin qısaqol köynəkdə yay gündəlik geyim forması. HHQ və HHM qoşunlarında pilotka, şalvar, taxılma paqonlar-göy, köynək, kantlar-mavi rəngdədir.



Şək. 14. Quru qoşunları zabidlərinin demisezon gödəkcədə yay (qış) gündəlik geyim forması.HHQ və HHM qoşunlarında pilotka, gödəkcə, şalvar, kantlar-göy rəngdədir.



Şək. 15. HHQ və HHM qoşunları qadın-qizirlərinin demisezon gödəkcədə yay gündəlik geyim forması. Quru qoşunlarında beret, gödəkcə, tuman-zeytun rəngdədir.



Şək. 16. HHQ və HHM qoşunları qadın-gizirlərinin yun köynəkdə yay gündəlik geyim forması. Quru qoşunlarında beret, yun köynək, tuman-zeytun rəngli, köynək-bej rəngdədir.



Şək. 17. Quru qoşunları zabidlərinin qış gündəlik geyim forması. HHQ və HHM qoşunlarında qulaqlı papaq boz, köynək mavi, qış paltosu, şərf, şalvar, kantlar göy rəngdədir.



Şək. 18. Quru qoşunları müddətdən artıq həqiqi hərbi xidmət qadın hərbi qulluqçularının şlyapada qış gündəlik geyim forması. HHQ və HHM qoşunlarında qış paltosu, şərf-göy, köynək-mavi rəngdədir./



Şək. 19. HHQ və HHM qoşunları gizirlərinin demisezon paltoda gündəlik qış geyim forması. Quru qoşunlarında furajka, demisezon palto, şərf, şalvar-zeytun, kantlar-qırmızı, köynək-bej rəngdədir.



Şək. 20. Quru qoşunları qadın-zabitlərinin plaşda gündəlik qış (yay) geyim forması. HHQ və HHM qoşunlarında şlyapa, plaş-göy, köynək-mavi rəngdədir.



Şək. 21. Quru qoşunları, HHQ və HHM qoşunları zabidlərinin yay səhra geyim forması



Şək. 22. Quru qoşunları, HHQ və HHM qoşunları qadın-gizirlərinin yay səhra geyim forması.



Şək. 23. Quru qoşunları, HHQ və HHM qoşunları zabitlərinin qış səhra geyim forması.

**HƏRBİ TƏDRİS MƏKTƏBLƏRİ (HDQ məktəblərindən başqa)
VƏ HƏRBİ LİSEY KURSANTLARININ GEYİM FORMASI.
(xüsusi geyimdən başqa)**



Şək. 24. Quru qoşunları HTM kursantlarının yay mərasim geyim forması. HHQ və HHM qoşunları HTM-də və hərbi litseylərdə furajka, kitel, şalvar-göy rəngdədir.



Şək. 25. HHQ və HHM qoşunları HTM və hərbi litsey qadın-kursantlarının yay mərasim geyim forması. Quru qoşunları HTM-də şlyapa, kitel, tuman-zeytun rəngdədir.



Şək. 26. Hərbi litsey kursantlarının yay mərasim geyim forması.



Şək. 27. Quru qoşunları HTM kursantlarının furajkada qış mərasim geyim forması. HHQ və HHM qoşunları HTM-də və hərbi litseylərdə furajka, qış paltosu, şalvar-göy rəngdədir.



ŞƏKİL 28.

HHQ və HHM qoşunları HTM və hərbi litsey qadın kursantlarının gündəlik yay mərasim geyim forması. Quru qoşunları HTM-də şlyapa, kitel, tuman - zeytun, köynək bej rənglidir.



ŞƏKİL 29.

Hərbi litsey kursantlarının
kitəlsiz gündəlik yay geyim
forması.



ŞƏKİL 30.

Hərbi litsey kursantlarının
qısaqol köynəkdə gündəlik
yay geyim forması.




ŞƏKİL 31.

Hərbi litsey kursantlarının
yun köynəkdə gündəlik yay
geyim forması.



Şək. 32. Hərbi litsey kursantlarının gündəlik qış geyim forması.



Şək. 33. Hərbi litsey kursantlarının demisezon paltoda gündəlik qış geyim forması.

**AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ
(HDQ-dən başqa) MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT
HƏRBİ QULLUQÇULARININ GEYİM FORMASI.
(xüsusi geyimdən başqa)**




Şək. 34. Quru qoşunları, HHQ və HHM qoşunları müddətli həqiqi hərbi xidmət çavuşlarının yay mərasim geyim forması.



Şək. 35. Quru qoşunları, HHQ və HHM qoşunları müddətli həqiqi hərbi xidmət çavuşlarının qış mərasim geyim forması.

**HƏRBİ DƏNİZ QÜVVƏLƏRİ ZABİTLƏRİ, MIÇMANLARI VƏ MÜDDƏTDƏN ARTIQ
HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ GEYİM FORMASI**
(xüsusi geyimdən başqa)



ŞƏKİL 36.

HDQ zabitlərinin yay mərasim geyim forması.



ŞƏKİL 37.

HDQ qadın zabitlərinin yay mərasim geyim forması.



ŞƏKİL 38.

HDQ zabitlərinin qış mərasim geyim forması.




ŞƏKİL 39.

HDQ admiralının paltosuz qış mərasim geyim forması.



ŞAKIL 40.
HDQ qadın zabitlərinin
gündəlik yay geyim forması.



Şək. 41. HDQ miçmanlarının yay gündəlik geyim forması



Şək. 42. HDQ qadın-miçmanlarının tujurkasız yay gündəlik geyim forması.



Şək. 43. HDQ zabidlərinin qısaqol köynəkdə yay gündəlik geyim forması



Şək. 44. HDQ zabitlərinin demisezon gödəkçədə yay gündəlik geyim forması



ŞƏKİL 45.

HDQ qadın miçmanlarının
yun köynəkdə yay gündəlik
geyim forması.



ŞƏKİL 46.

HDQ admiralının qış
gündəlik geyim forması.




ŞƏKİL 47.

HDQ miçmanlarının
demisezon paltoda qış
geyim forması.



Şək. 48. HDQ qadın-zabitlərinin plaşda qış gündəlik geyim forması.


HDQ HƏRBİ TƏDRİS MƏKTƏBLƏRİ KURSANTLARININ GEYİM FORMASI
(xüsusi geyimdən başqa)




ŞƏKİL 49.
HDQ HTM kursantlarının
yay mərasim geyim forması.




ŞƏKİL 50.
HDQ HTM kursantlarının qış
mərasim geyim forması.



Şək. 51. HDQ HTM kursantlarının qış paltosuz mərasim geyim forması.



Şək. 52. HDQ HTM qadın kursantlarının yay gündəlik geyim forması.



Şək. 53. HDQ kursantlarının qısaqol köynəkdə yay gündəlik geyim forması




Şək. 54. HDQ qadın kursantlarının yun köynəkdə yay gündəlik geyim forması.




Şək. 55. HDQ kursantlarının demisezon gödəkçədə yay gündəlik geyim forması.



Şək. 56. HDQ HTM kursantlarının qış gündəlik geyim forması.



Şək. 57.HDQ HTM kursantlarının qış paltosuz mərasim geyim forması.




Şək. 58. HDQ kursantlarının demisezon paltoda qış gündəlik geyim forması.

**HDQ MÜDDƏTLİ HƏQIQİ HƏRBİ XİDMƏT
HƏRBİ QULLUÇULARININ GEYİM FORMASI**
(xüsusi geyim formalarından başqa)




Şək. 59.

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yay mərasim geyim forması.




Şək. 60.

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının qış mərasim geyim forması.




Şək. 61.

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının paltosuz qış mərasim geyim forması.



Şək. 62.

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yay gündəlik geyim forması.



Şək. 63.

HDQ müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buşlatda qış gündəlik geyim forması.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları



Ordu generalı



General-polkovnik



General-leytenant



General-mayor



Polkovnik



Polkovnik-leytenant



Mayor



Kapitan



Baş leytenant



Leytenant



Kiçik leytenant

Şək. 64. Quru qoşunları zabitlərinin tikilmə paqonları.



General-leytenant



General-mayor



Polkovnik



Polkovnik-leytenant



Mayor



Kapitan



Bař leytenant



Leytenant



Kiçik leytenant

Şək. 65. HHQ və HHM qoşunları zabitlərinin tikilmə paqonları



Admiral

Vitse admiral

Kontr admiral

I dərəcəli kapitan

II dərəcəli kapitan



III dərəcəli kapitan

Kapitan leytenant

Baş leytenant

Leytenant

Kiçik leytenant

Şək. 66. HDQ zabitlərinin tikilmə paqonları (ağ rəngli tujurka üçün paqonların rəngi ağdır).

Quru qoşunları HTM kursantları üçün



HHQ və HHM qoşunları HTM kursantları üçün





HDQ HTM kursantları üçün



Hərbi litsey kursantları üçün



Şək. 67. Hərbi tədris məktəbləri və hərbi litsey kursantlarının tikilmə paqonları.



Şək. 68. HDQ zabidlərinin qara rəngli tujurka üçün hərbi rütbəyə görə fərqləndirmə qol nişanları.

Quru qoşunları gizirlərinin fərqləndirmə qol nişanları



Baş gizir



Gizir



Kiçik gizir

HHQ və HHM qoşunları gizirlərinin fərqləndirmə qol nişanları



Baş gizir



Gizir



Kiçik gizir

HDQ miçmanlarının fərqləndirmə qol nişanları



Baş miçman



Miçman



Kiçik miçman

Şək. 69. Gizirlərin və miçmanların hərbi rütbəyə görə fərqləndirmə qol nişanları.

Quru
qoşunları üçün



Baş çavuş



Çavuş



Kiçik çavuş



Baş əsgər

HHQ və HHM
qoşunları üçün



Baş çavuş



Çavuş



Kiçik çavuş



Baş əsgər

HDQ üçün



Baş çavuş



Çavuş




Kiçik çavuş



Baş matros

Şək. 70. Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının və baş əsgərlərin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları.



Quru qoşunları zabitləri üçün.
HHQ və HHM qoşunlarında – göy, HDQ-də – qara rəngdədir





HHQ və HHM qoşunları gizirləri üçün.
Quru qoşunları gizirlərində – zeytun,
HDQ miçmanlarında – qara rəngdədir




HDQ baş çavuşları üçün. Quru qoşunlarında – zeytun,
HHQ və HHM qoşunlarında – göy rəngdədir

Şək. 71. Hərbi qulluqçuların xüsusi iş paltarının (HDQ-dən və HHQ və HHM qoşunları uçuş heyətinin xüsusi iş paltarından başqa) və xüsusi texniki paltarın gödəkcə, xalat və kombinezonlarında hərbi rütbəyə görə fərqləndirmə döş nişanları/.



Şək.72. Mərəsim geyim formasının, xüsusi parad geyim formasının, zabidlərin rəsmi qəbullar üçün xüsusi mərəsim geyim formasının taxılıb-çıxarılan paqonları.



Mərəsim geyim forması üçün



Gündəlik geyim forması üçün



Səhra geyim forması üçün

ŞƏKİL 73. Azərbaycan Respublikası Müdafiə nazirinin paqonları



Quru qoşunları üçün



HHQ və HHM qoşunları üçün



HDQ üçün

Şək. 74. Ali zabitlərin kokardaları



Quru qoşunları üçün



HHQ və HHM qoşunları üçün



HDQ üçün

Şək. 75. Zabitlərin kokardaları.



Quru qoşunları üçün



HHQ və HHM qoşunları üçün



HDQ üçün

Şək. 76. Gizir və miçmanların kokardaları.



Quru qoşunları üçün



HHQ və HHM qoşunları üçün



HDQ üçün

Şək. 77. Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kokardaları.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 11-ci hissədə "hərbi tədris" sözləri "xüsusi təyinatlı təhsil" sözləri ilə əvəz edilmişdir.

² 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 3-cü fəslin adında "Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)" sözləri ilə əvəz edilmişdir.

³ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 31-ci hissənin birinci abzasında "Hərbi tədris məktəbləri (HTM) və hərbi litsey kursantlarının (HDQ məktəblərindən başqa)" sözləri "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələri (bundan sonra - xüsusi təyinatlı təhsil müəssisələri (XTTM) kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)" sözləri ilə əvəz edilmişdir.

⁴ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 31-ci hissənin üçüncü, dördüncü, beşinci, altıncı, on dördüncü (hər iki halda), on beşinci, on altıncı, on yeddinci və on səkkizinci abzaslarında "HTM-də və hərbi litseydə" sözləri "XTTM-də" sözü ilə əvəz edilmişdir.

⁵ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 32-ci hissənin birinci və ikinci abzaslarında "Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)" sözləri ilə əvəz edilmişdir.

⁶ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 32-ci hissənin üçüncü, beşinci və altıncı abzaslarında "Hərbi tədris məktəbləri və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilmişdir.

⁷ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 32-ci hissənin yeddinci abzasında "hərbi tədris məktəbinə (hərbi litseyə)" sözləri "xüsusi təyinatlı təhsil müəssisəsinə" sözləri ilə əvəz edilmişdir.

⁸ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 32-ci hissənin səkkizinci abzasında "Hərbi tədris məktəbləri" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litsey kursantlarından başqa)" sözləri ilə əvəz edilmişdir.

⁹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 33-cü hissənin birinci abzasında "Hərbi tədris məktəbləri və hərbi litsey kursantlarının (HDQ məktəblərindən başqa)" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri kursantlarının (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)" sözləri ilə əvəz edilmişdir.

¹⁰ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 33-cü hissənin üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci abzaslarında "HTM-də və hərbi litseydə" sözləri "XTTM-də" sözü ilə əvəz edilmişdir.

¹¹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 33-cü hissənin on ikinci abzasında "Hərbi tədris məktəbləri və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilmişdir.

¹² 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 33-cü hissənin on dördüncü abzasında (hər iki halda), on beşinci, on altıncı, on yeddinci, on səkkizinci, on doqquzuncu və iyirmi üçüncü abzaslarında "HTM-də və hərbi litseydə" sözləri "XTTM-də" sözü ilə əvəz edilmişdir.

¹³ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 34-cü hissənin birinci və ikinci abzaslarında "Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)" sözləri ilə əvəz edilmişdir.

¹⁴ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 34-cü hissənin üçüncü, beşinci və altıncı abzaslarında "Hərbi tədris məktəbləri və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilmişdir.

¹⁵ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 34-cü hissənin yeddinci abzasda "hərbi tədris məktəbinə (hərbi litseyə)" sözləri "xüsusi təyinatlı təhsil müəssisəsinə" sözləri ilə əvəz edilmişdir.

¹⁶ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 34-cü hissənin səkkizinci abzasında "Hərbi tədris məktəbləri" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri (hərbi litseyin kursantlarından başqa)" sözləri ilə əvəz edilmişdir.

¹⁷ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 35-ci hissənin birinci və ikinci abzaslarında "Hərbi tədris məktəbləri (HDQ məktəblərindən başqa) və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri (Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən başqa)" sözləri ilə əvəz edilmişdir.

¹⁸ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 35-ci hissənin üçüncü və beşinci abzaslarında "Hərbi tədris məktəbləri və hərbi litsey" sözləri "Xüsusi təyinatlı təhsil müəssisələri" sözləri ilə əvəz edilmişdir.

¹⁹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 6-cı fəslin adında “Hərbi Dəniz Qüvvələrinin hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²⁰ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 42-ci hissənin birinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²¹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 43-cü hissənin birinci, ikinci, üçüncü və beşinci abzaslarında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²² 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 43-cü hissənin dördüncü abzasında “hərbi tədris məktəbinə” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilmişdir.

²³ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 44-cü hissənin birinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²⁴ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 44-cü hissənin on ikinci abzasında “HDQ HTM” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²⁵ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 45-ci hissənin birinci, ikinci, üçüncü və altıncı abzaslarında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²⁶ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 45-ci hissənin dördüncü abzasda “hərbi tədris məktəbinə” sözləri “xüsusi təyinatlı təhsil müəssisəsinə” sözləri ilə əvəz edilmişdir.

²⁷ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 47-ci hissənin iyirimi beşinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²⁸ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 49-cu hissənin səkkizinci abzasında “HDQ hərbi tədris məktəbləri” sözləri “Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi” sözləri ilə əvəz edilmişdir.

²⁹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630) ilə 53-cü hissənin üçüncü abzasda “, hərbi tədris məktəblərinin və hərbi litseyin” sözləri “və xüsusi təyinatlı təhsil müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.

³⁰ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630**) ilə 53-cü hissənin dördüncü abzasda **“Hərbi tədris məktəbləri və hərbi litsey”** sözləri **“Xüsusi təyinatlı təhsil müəssisələri”** sözləri ilə əvəz edilmişdir.

³¹ 1 iyul 2011-ci il tarixli 467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (**“Azərbaycan” qəzeti 3 iyul 2011-ci il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 630**) ilə 56-cı hissənin birinci, ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında **“Hərbi tədris məktəbləri və hərbi litsey”** sözləri **“Xüsusi təyinatlı təhsil müəssisələri”** sözləri ilə əvəz edilmişdir.